



№ 206 (9661) 21 sentyabr 2024-cü il ŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Daim inkişaf edən neft-qaz sektoruna hazırda yeni tarixi dövrünü yaşayır "Əsrin müqaviləsi"nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə

Hörmətli neft sənayesi işçiləri! Sizi böyük iftiخار hissi ilə "Əsrin müqaviləsi"nin 30 illiyi və peşə bayramını - 20 Sentyabr Neftçilər Günü münasibətilə ürəkden təbrik edirəm!

Ölkəmiz üçün olamətdar tarixi hadisə olan "Əsrin müqaviləsi" və Neftçilər Günü möhbət Ümummilli Lider Heydər Əliyevin adı ilə six başlıdır.

Ötüz il öncə Ulu Öndərin uzaqqorən siyaseti və dəmir iradəsi sayısında imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın inkişafında dönüs nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakmasına çevrildi. Xarici tərofdaşlarla birləşik reallaşdırılan iri layihələr enerji xörəsində ölkəyə strateji mövqə qazandırmaqla yanaşı, dünya enerji təchizatının sabitliyinə də töhfə verdi.

Ümummilli Lider bu böyük layihəni həyata keçirməkələr Azərbaycanın göləcək nəsillərinə iqtisadi müstəqillik və davamlı inkişaf mirası qoyma. Ötən 30 ilə ölkə iqtisadiyyatı gücləndi, Azərbaycanın regional və qlobal seviyyədə mövqeyi möhkəmləndi. İri xarici sənayeler colb olundu, infrastruktur müasirəldə, yeni iş yerləri yaradıldı və əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Azərbaycan neft-qaz sektorunun inkişafı, şaxələndirilmiş enerji siyaseti, müasir enerji infrastruktur və beynəlxalq əməkdaşlıq sayəsində etibarlı tərofdaşa və nümunəvi ölkəyə əvvəlib. Artıq dünyadan on ölçüsündə mavi yanacaqla tozlaş etməsi və enerji layihələrinin əhatə dairəsinin davamlı genişləndirməsi regionda ölkəmizin əhəmiyyətini artırır, həmçinin yeni iqtisadi sahələrin inkişafına imkanlar yaradır.

Qlobal çağışqları nezara alaraq, Azərbaycan bərpələnən enerji resurslarının artırılması üçün yeni toşobbüsərlər həyata keçirir. "Yaşıl dünya naməni homəryə il" və Azərbaycanın evsahibliyi edecəyi COP29 beynəlxalq tödbiri dayanıqlı enerji mənbələrindən geniş istifadə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı baxımından fürsət olmaqla, qlobal ekoloji problemlərin hollinq mühüm töhfə verəcəkdir.

Daim inkişaf edən neft-qaz sektor hazırlada yeni tarixi dövrünü yaşayır. Ötən illor ərzində qazanılan böyük uğurlar enerji sahəsinin inkişafı və onun təməli olan "Əsrin müqaviləsi" ilə bilavasitə bağdır.

Sizin Azərbaycan neft sənayesindəki uğurlarınızın göləcək nəsillərə də örnək olacağınə inanıram. Əminəm ki, fədakar emeyiniziñ bəhərləri həle uzun iller xalqımıza xidmət edəcək. Bu yolda hər birinize yeni nailiyətlər və müvəffiqiyətlər arzulayıram!

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 19 sentyabr 2024-cü il

Bizi taleyimizin sahibi edən böyük gün

Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu güc, qüdrət artıq on böyük nailiyətiniñ olan suverenlik, ərazi bütövlüyü reallığını da əhatə edir. 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti, ardınca sovet dövründəki ümumi inkişaf prosesləri, daha sonra isə 33 il yaşadığımız müstəqillik dövründə xalqımız çox böyük nailiyətlərə qazandı. Bu nailiyətlərin hər birinin milli yaddaşımızda öz yeri, milli dövlətçilik tariximizdə öz rütələ var. Amma bunlardan heç biri Azərbaycanın ərazi bütövlüğünün, suverenliyinin tomin olunması faktı ilə müqayisə edilə bilərməz.

Azərbaycanın bütün tarixi uğurlarına rəğmən ölkəmizin hələ gələcəyi ilə bağlı düşüncələrimizdə müəyyən bir natamamlıq vardi. Dünyanın böyük güclərinin regionda öz məraqlarını tomin etmək, bölgəmizi qarışdırıb, obrazlı desək, bulanıq suda balıq tutmaq üçün esrlərdər bu torpaqlarda həyata keçirdikləri erməni layihəsi suverenliyimiz, ərazi bütövlüyüümüz üçün on böyük tehdid idi. Ermənistandan işgalçı siyaseti səbəbindən müstəqillik dövründə ərazi bütövlüyüümüzü tam tomin edə bilməmişdir. Minlərlə soydaşımızın hayatını itirməsi, min bir məhrümüyətə moruz qalması, ermənilərin zaman-zaman azərbaycanlılarla qarşı tövdikləri boşəri cinayətlərlə müşayiət olunan bu məsələ Azərbaycanda nəsillərin problemləri kimi qalır, öz həllini gözləyirdi.



→ 10

Zəfərin suverenlik zirvəsi

Bu illər ərzində Prezident İlham Əliyevin xalqımız qarşısında on böyük tarixi xidmətlərindən biri müstəqilliyimizin osaslamañ dəha da möhkəmləndirməsi, Azərbaycanı tarixinin on qüdrətli dövlətə çevirməsidir. Eyni zamanda güclənen ona inkişaf edən Azərbaycan gülənlərin birində torpaqlarını güc yolu ilə işgaldən azad edə bilişəyini heç vaxt gizlətmədi. Ermenistanın və dünya erməniliyinə də agah idi ki, eger Azərbaycan on çətin vaxtlarında onların şəhərini xaxına buraxmayıbsa, deməli, gücləndikdən sonra istənilən yolla orazılılarını işğaldən azad edəcək. Ermenistanın 2020-ci il sentyabrın 27-də tövətdən növbəti hərbi təxribatdan sonra başlanan Vəton mühərribəsi bunu təsdiq etdi. Prezident İlham Əliyev Müzeffər Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın davam edən erməni işğalına eəmi 44 gəno sən qoyaraq xalqımızın böyük qəhrəmanlıq salnaməsini yaratdı.

Vəton mühərribəsindən sonra Azərbaycan dövləti Rusiya sülh-moramlılarının müvəqqəti yerləşdikləri Qarabağda dövlətimizin milli suverenliyinin tomin olunması ilə bağlı seydlər göstərdi və bu prosesdə hər zaman humanizm mövqeyindən çıxış etdi. Lakin Ermenistan və onun arasında dayanmış erməniliyi respublikamızla qarşı məkrili niyyətlərindən, ərazi iddialarından əl çökək istəmələr və bununla Azərbaycanın dövlət suverenliyinə qarşı çıxdılar. Eyni zamanda Ermenistan imzaladığı üçtərəflı Bayanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq Qarabağda silahlı döstdərini çıxardı.

→ 9

Azərbaycan COP29-a hazırlıqla kifayətlənmir

Paralel olaraq ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı layihələr reallaşdırılır



qəmətini müəyyənləşdirmək üçün istifadə olunur. LiDAR forqlı nöqtələrde virtual ölçü-müşahidə diarı yaradaraq 75, 150 və 225 metr hündürlüklerde küləyin sürətini ölçəcək.

Sirkət tərəfindən "LiDAR qurğularının öyrənilməsi" üzrə nəzəri və praktiki təlim də keçirilib. Təlimdə istifakçıları qurğunun iş prinsipi, orazide müvəqqəti quraşdırılması, konfiqurasiyasi, "real-time" əsasında data analizinin aparılması və s. işlər öyrədilib.

→ 13

◆ Prezident İlham Əliyevin
Xankəndi şəfəri

İLHAM ƏLİYEV Xankəndidə yaratdığı

Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

AZERTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov dövlətimizin başçısına görülen işlərlə bağlı ofisli məlumat verdilər.

rn yaşasın üçün müvafiq binalar ayrılb.

Prezident İlham Əliyev tələbə yataqxanasında yaradılan şəraitle tanış oldu. Tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxana mənzil tipli 5 binadan ibarətdir. Binaların hamisi müasir standartlar



soviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Yataqxanada istirahət güşələri, yeməkxana və idman sahəsi da fealiyyət göstərəcək. Ümumilikdə 1154 tələbənin yataqxanada ödənişsiz osasalarla məskunlaşması təmin edilib.

Qeyd olundu ki, universitet şəhərciyində əməkdaşların və onları

rin ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada iso təmimi mövcuddur. Bütün mənzillər əsaslı təmir olunub və müvafiq avadanlıqlarla təchiz edilib. Hazırda 140-a qədər əməkdaş və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərde ödənişsiz osasalarla yaşaması nəzərdə tutulub.

Xankəndi şəhərində Qarabağ Universiteti təmirdən sonra istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

AZERTAC xəbər verir ki, dövlətimizin başçısına ali təhsil ocağında yaradılan şəraitlə bağlı məlumat verildi.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncamın əsasında, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkxitəslü kadər təlobatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ononlarının yaşadılmasına möqsədi Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" public hüquqi şəxs yaradılıb.

Müasir tələbələrə uyğun yeni park salınıb.

Prezident İlham Əliyev Qarabağ Universitetində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xərtleri qurasdırılıb, tədris və inzibati otaqlar müasir tələbələrə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət yaradılıb.

Müasir standartlara uyğun şəkilədə dizayn edilmiş universitet kitabxanasının xidmətlərinə eyni vaxtda 200 tələbə istifadə edə bilər. Ki-

tabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dörslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr "Elektron kitabxana" sisteminin geniş imkanlarından faydalana bilərlər.

Qeyd edildi ki, bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alın-

Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislər üstünlük verilib. Müvafiq vozifələrin tutulması üzrə vakansiya elanları Elm və Təhsil Nazirliyinin rəsmi saytında və universitetin sosial şəbəkə hesablarında geniş ictimaliyətin diqqətinə çatdırılıb.

Hazırda peşəkar və tacirbəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyəti cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşıyan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrinə təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

Bildirildi ki, 2024/2025-ci tədris ili üzrə universitetin bakalavriat soviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nöticələrinə əsasən 1104 tələbə qəbul olub və qəbul plani 98,5 faiz yerinə yetirilir.

Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri iso 500-dən çox bal tələbatlıdır. Ən yüksək notu 683,8 balı la Hüquqşunaslıq ixtisas üzrə qeyd edilib. Ümumilikdə Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul bali 467,6 teşkil edib.

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində Hüquqşunaslıq, Xarici dil müəllimliyi (ingilis dili), Maliyyə və Mühəsabat ixtisasları üzrə SABAHH qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələr arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAHH qruplarından ikinci tədris ilində təhsil alacaq.

Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.



vafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompiuter və programlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkilədə dizayn edilmiş universitet kitab-

xanasının fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən

çox dörslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr "Elektron kitabxana" sisteminin geniş imkan-

larda, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fa-

kültürdə - Pedaqoji, İncəsənət, Hu-

manitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakül-

tərlərindən faydalana bilərlər.

Qeyd edildi ki, bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alın-

ışdırıb.

Hazırda universitetin 160 emek-

daşışı var. Onlardan 60 nəfəri akade-

mik heyətin üzvü, 100 nəfəri iso in-

zibati və texniki heyətin üzvüdür.

Qarabağ Universitetin qəbul olan

tələbələrdən 101 nəfəri 600-dən,

385 nəfəri iso 500-dən çox bal tələ-

batlıdır. Ən yüksək notu 683,8 balı la

Hüquqşunaslıq ixtisas üzrə qeyd

edilib. Ümumilikdə Qarabağ Uni-

versitetinə I-IV ixtisas qrupları üzrə

orta qəbul bali 467,6 teşkil edib.

Bundan əlavə, ilk tədris ilində

Qarabağ Universitetində Hüquqşuna-

lıq, Xarici dil müəllimliyi (ingilis

dili), Maliyyə və Mühəsabat ixti-

sasları üzrə SABAHH qrupları təş-

kil olunub. Müxtəlif ali təhsil mü-

əssisələrinin birinci tədris ilini

(kursunu) bitirmiş tələbələr ara-

sında keçirilən müsabiqədə ugur

qazanan 60 tələbə sözügedən 4 ixti-

sas üzrə Qarabağ Universitetinin

SABAHH qruplarından ikinci tədris

ilində təhsil alacaq.

Dövlətimizin başçısı Qarabağ Uni-

versitetinin müəllim və tələbə

heyəti ilə görüşüb və çıxış edib.

Qarabağ Universitetinin qəbul olan

tələbələrdən 101 nəfəri 600-dən,

385 nəfəri iso 500-dən çox bal tələ-

batlıdır. Ən yüksək notu 683,8 balı la

Hüquqşunaslıq ixtisas üzrə qeyd

edilib. Ümumilikdə Qarabağ Uni-

versitetinə I-IV ixtisas qrupları üzrə

orta qəbul bali 467,6 teşkil edib.

Bundan əlavə, ilk tədris ilində

Qarabağ Universitetində Hüquqşuna-

lıq, Xarici dil müəllimliyi (ingilis

dili), Maliyyə və Mühəsabat ixti-

sasları üzrə SABAHH qrupları təş-

kil olunub. Müxtəlif ali təhsil mü-

əssisələrinin birinci tədris ilini

(kursunu) bitirmiş tələbələr ara-

sında keçirilən müsabiqədə ugur

qazanan 60 tələbə sözügedən 4 ixti-

sas üzrə Qarabağ Universitetinin

SABAHH qruplarından ikinci tədris

ilində təhsil alacaq.

Dövlətimizin başçısı Qarabağ Uni-

versitetinin müəllim və tələbə

heyəti ilə görüşüb və çıxış edib.

Qarabağ Universitetinin qəbul olan

tələbələrdən 101 nəfəri 600-dən,

385 nəfəri iso 500-dən çox bal tələ-

batlıdır. Ən yüksək notu 683,8 balı la

Hüquqşunaslıq ixtisas üzrə qeyd

edilib. Ümumilikdə Qarabağ Uni-

versitetinə I-IV ixtisas qrupları üzrə

orta qəbul bali 467,6 teşkil edib.

◆ Prezident İlham Əliyevin Xankəndiyə səfəri —

bayramı Xankəndidə da qeyd etdi

Xankəndi şəhərində Qarabağ Universiteti təmirdən sonra istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir olsun. İlk növbədə siz və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş şəxsiyyət adı olacaq.

etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmüşdür! Bu, həqiqətdir.

Təbii ki, biz bu Qələbə ilə, haqqılı olaraq hərçılərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhliliçi, hərbi ekspert və obyektiv insan bi-

canda geniş qeyd ediləcək.

Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçılaraın kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatırəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı istirak etmişdir.

hərbi ekspert və obyektiv insan bi-zim bütün bu 44 günlük qəhrəmanlıq salnamesini təhlil edərək eyni nəticəyə gəlməlidir.

O ki qaldı antiterror əməliyyatının keçirilməsinə, burada da cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistən or-dusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan son-ra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamış-dıq. İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat da-vam etdi. Ancaq bu prosesin hərbçi hissəsi bir neçə saat davam etmiş-dir. Bütün bunlar bir daha dövləti-mizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan ver-di ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki özü milli qürurunu bərpa etdi, bütün dünyaya nümayis etdirdi ki, adəlat-

azərbaycanlı iştirak etmişdir.
Bildiviniz kimi, 44 gün ərzində

Bildiyimiz kimi, 44 gün ərzində şanlı ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edildi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edildi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistən rəsmi nümayəndələrinin özlerinin etirafına görə, Ermənistən ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbətə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəflə missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlük

tunluk bir daha bizim umumi ustunluyumuzu gorsterir. Muharibeden kecmis olke kimi ve Ali Bas Komandan kimi muharibenin neticelerrini sertlendirген amillere nozor salaraq, tehlil ederek tam eminlikle deyə bilerem ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, pəşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə kazana bilməz.

Bildiyiniz kimi, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq. Şuşa kimi alınmaz qalanı sildirm qayalara dırmasaraq ancaq yüksəl silahlarla azad



ta müstəmləkəcilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamları yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gelirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümidi işığıdır. Bu, önemlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş eyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün, əlbəttə ki, dövlət siyaseti olmalıdır və var. Cəmiyyətdə birləşmə olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birləşməmiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar ilk növbədə milli ruhda tərbiyə almalıdır, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdır. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi. Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. İşğal dövründə müxtəlif paytaxtlardan gələn qo-

naqlar dəfələrlə deyirdilər ki, bu məsələnin, bu münaqişənin hərb həlli yoxdur. Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda o vaxt "Birinci Qarabağ" deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni bizi nə ilə barışdırmaq istəyirdilər?! Məglubiyyyətlə. İstəyirdilər ki, xalqımız bu məglubiyyyətlə razılaşın.

Digər tezis ondan ibarət idi ki Ermənistanla əməkdaşlıqla başlamaq lazımdır. Deməli, qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlit seminarlar keçirilirdi. Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-baçılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımı törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işgalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barişaq, işgal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu gün qədər bizə qarşı əsaslısız ittihamlar, təzyiqlər edilir. Mən hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyaniñ müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsaslısız ittihamlar işlədirilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçilər və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuləldilməz ifadələr işlədirilər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni bu, ikiüzlülüyüñ, riyakarlığıñ zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni bunu deyənlər, bizə qarşı ittihamlarınlı sürənlər də bunu yaxşı bilirlər

Sadəcə olaraq, ikili standartla ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - buna heç vaxt unutmamalıyiq və gənc nəsil bunu bilməlidir. Çünkü təbii olaraq siz o illeri yaşamamışınız və tarixi kitablardan oxuyursunuz. Ona görə həm orta məktəblərdə, həm də ali məktəblərdə müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusil qeyd etmək istəyirəm. Çünkü bizim gənclərimizin vətənpərvərlik ruhundan tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var. İki tərbiyə mənbəyi var - ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və ey ni zamanda bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcə formasına düşməsi hər birimizdə haqlı olaraq ikrəh hissi doğuru. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Yenə də deyirəm, müəllimlər usadaların, gənclərin biliklərini artırmaq eyni zamanda onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid olular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar. Hərbi hospitallara yerləşdirilmiş hərbçilərimizin bir çoxu həkimlərə müraciət edərək deyirdi ki, tezliklə məni sağaldın, ayağı qaldırın, yenə də gedim döyüşünə belələrinin sayı çox idi. Yüngül yaranmış hərbçilər müalicədən sonra yenə də könüllü olaraq döyübü bölgelərinə gedirdilər.

Bu gün eyni zamanda Qaraba Universitetinin açılışıdır. Bu açılış istenilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa daha düzgün olar. Çünkü bu, artı şanlı tariximizdir. Hesab edirəm ki

yaradılma-
çən ilin no-
ncam imza-
va baş çek-
aya üçüncü
störişlər ve-
irliyi tezlik-
ləri gördü.
nidən qurul-
ündə Azər-
əntçiləri təre-
gal dövrün-
mək üçün
şdü. O əla-
ndı. Binanın
yəki yaradıldı.
yəni gəle-
vəbəti üç il-
inşa edile-
yaradıldı, bu
on önemlisi
buraya bö-

onun adı onu göstərir - Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik si-
yasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Cənki XIX əsrin əvvəlində bağlan-
mış üç müqavilə - "Kürəkçay", "Gü-
lüstan", "Türkmənçay" müqavilələri faktiki olaraq sonrakı işgali da şərt-
ləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surət-
də İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqət-
dir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistən və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratma-
ğa çalışırdılar və öz lobbi şəbəkələ-
ri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çəşdir-
məyə bilərdilər.

şaslardılar. İndi ki, 1200 hər bir bölgə. Yüksek bal 00-dən çox bizimlə gələcək buraya bölgə. Müəllim he- Bilirəm ki, vəsələ bu işə rəm ki, Qa- aparıcı ali vəriliçəkdir. imkanlar ata görə, ar- Növbəti il- yaradılacaq. r fakültəsi, si fəaliyyət r neçə şəhər olacaq. Əl- idacaq keş- uşaqları bu- əmizin hər uraya gələ- orpağımızdır zərbaycanda da da bunu həri qədim ri olubdur,

mağa nail olmuşdur.

XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşməncilik addımları atılmışdır. 1923-cü ildə hər bir əsas olmadan Azərbaycanda, Qarabağda "Dağlıq Qarabağ Muxtar Vilayeti" yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzine bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmak üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizzən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti ermənilərə buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni ovaxtılı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda burada mövcud olan separatizm meyillorinə də düzgün reaksiya verilmirdi.

◆ Prezident İlham Əliyevin Xankəndiyə səfəri —

İLHAM ƏLİYEV Xankəndidə yaratdığı

Xankəndi şəhərində Qarabağ Universiteti təmirdən sonra istifadəyə verilib



Əvvəli 3-cü sah.

Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağdırıldı və sabitlik yaradıldı. Keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgelərdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı - Sərsəng, Suqovuşan su anbarları. Hanşilar ki, ermənilər işğal dövründə bizi sudan da məhrum etmişdilər. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgelərdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi. Bəlkə gənclər onu da bilmirlər, Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın "Humanite" qəzetində məqalə dərc etmişdi ki, "Dağlıq Qarabağ Muxtar Vilayəti"

tərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqılığı, qorxaqlığı, xəyanəti nəti-

cəsində biz torpaqları itirdik. Xankəndidən azərbaycanlılar qovuldular, ondan sonra - müstəqillik elan olunanın dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər. Beləliklə, xəritəyə baxsanız Görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax, bu idi bizim tariximiz.

Yenə də bu gün Ulu Öndərin xatırəsinə hörmət ifadə edərək bir

daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xərisindən silinə bilərdi. Sabitlik ya-

radıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quru-
culuq və inkişaf işlərinin mənTİqi
nəticəsi 8 Noyabr - Zəfər Günü
müzdür, Şuşanın azad olunması.
Ermənistanın kapitulyasiyası və
ondan sonraki tarix artıq göz qaba-
ğındadır. Əgər 2020-ci ilin noyab-
rından 2023-cü ilin sentyabrına qə-
dər bizim bütün addimlarımızı və
gördüyümüz işləri təhlil etsəniz gö-
rərsiniz ki, hər bir addım əvvəlk
addımın mənTİqi davamı idi və hər
bir addımın son məqsədi 20 Sen-
tvabr - Dövlət Suverenliyi Günü idi.

Mən bir daha sizi ürəkdən salamlayıram. Mən Azərbaycan tari-

xi haqqında çox danişa bilərəm. Çünkü mən bu tarixi yaşamışam, son 30 ilin tarixini və bu gün Qarabağda, azad Qarabağda olmaq, sizin görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək, doğrudan da, böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çəlsin, hər zaman - əgər lazımlısa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvیدə, həm bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun! Sizi təbrik edirəm.

* * *

Qarabağ Universitetinin rektoru
Şahin Bayramov çıkış edərək dedi
- Möhtərom cənab Prezident
Sizi Qarabağ Universiteti ailəsindən
adından böyük şərəflə və sonsuz

qürur hissələri ilə salamlayırıq. Biz də fürsətdən istifadə edərək, ilk növbədə Sizi 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətlə bütün kollektivimiz adından təbrik edirik.

Təbii ki, bu gün Qarabağ Universitetinin açılışını Sizin iştirakınızla etməyimiz Ali Baş Komandanlığınızla qazanılmış tarixi Zəfərin növbəti təntənəsidir. Buna görə Siz dərin təşəkkürümüzü bildiririk. İlk növbədə xüsusi vurgulamaq

isteyirəm ki, Qarabağ Universitetini yaratdığınıza və onun qısa bir zamanında fealiyyətə başlamasına çox böyük dəstək göstərdiyinizi, davamlı qayığınıza görə bütün heyətimiz adından Sizə təşəkkür edirik.

Sizin müvafiq tapşırıq və göstərişləriniz əsasında Qarabağ Universitetinin qurulması yolunda işlərimiz sürətlə davam edir. Çox qısa

olaraq məlumat vermək istəyirəm ki, bütün heyətimiz çox peşəkar insanlardan formalasdırılıb. Bizi çox sevindirir və qürurlandırır ki, Qarabağ Universitetinin ilk tələbələri üçün elan etdiyimiz qəbul planı tam dolub və xüsusi vurğulayaq ki, tələbə qəbulu çox keyfiyyətli olub. Universitetimizə qəbul olan tələbələr arasında imtahanlarda yüksək bal toplayan gənclərimizin sayı çoxdur. Bu, bizi qürurlandırır və keyfiyyətli universitet quruculuğu

yolunda daha da ruhlandırır.

Təbii ki, tələbələrimizin Azərbaycanımıza layiqli vətəndaş, yüksək səfəri mötəxəssis olmaları ilə bağlı vacib tapşırığınız var. Bu na görə də universitetimizi yeni dövrün çağırışlarına uyğun, məhz müasir Azərbaycan gəncinin arzu və istəklərinə uyğun formalasdırımağa çalışırıq. Universitetimizdə

məhz buna uyğun akademik məzmun yaradılıb və yeni dövrə uyğun universitet idarəetmə modeli formalaşdırırıq. Əmin edirik ki, Qarabağ Universiteti Sizin böyük dəstəyinizlə çox qısa bir zamanda Azərbaycanımızın əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevrilə biləcək. İstəyimiz ondan ibarətdir ki, tələbələrimizi Ulu Öndərimizin ideyalarına sadıq, vətənpərvər ruhlu, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərimizə sadıq gənclər olaraq yetişdirə bilək ki, bütün gənclərimiz qarşidakı dövrdə Azərbaycanımızın inkişafına öz layiqli töhfələrini vera bilsinlər.

Sizin tapşırığınızla Qarabağ Universitetinin qarşısına qoyulan əsas hədəf keyfiyyətli ali təhsil xidmətləri göstərmək, nəticəyö-nümlü tədqiqatlar həyata keçirmək və cəmiyyətimizə faydalı ola biləcək innovativ həllər tətbiq etməkdir. Təbii ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayan ilk universitetin və ya adı Qarabağa bağlı olan bir universitetin heyətində təmsil olunmaq hər birimiz üçün sonsuz şərəfdir və həm də çox böyük məsuliyyətdir. Bu məsuliyyəti aydınlığı ilə dərk edirik. Siz çox doğru vurğuladınız ki, bu universiteti tarixi Zəfəri ya-şamış gənclər üçün yaratmısınız və məhz tarixi Zəfərin qazanıldığı torpaqdə yaratmısınız. Bu, bizim

torpaqda yaratılmışınız. Bu, sizin məsuliyyətimizi daha da artırır.

Sizi əmin edirik ki, qarşımıza qoymuşunuz bütün tapşırıqları yeriñə yetirmək üçün bütün heyətimiz formalasılıb. 1200 tələbəmizin gəlişi ilə gücümüz əhəmiyyətli şəkildə artıb, müasir gənclərimiz komandamızda formalasılıb. Əmin ola bilərsiniz ki, qarşımıza qoyulan bütün tapşırıqları yerinə yetirmək üçün var qüvvəmizlə çalışacaqı,

Prezident **İlham Əliyev**: Sağ ol, Təsəkkür edirəm.



◆ Prezident İlham Əliyevin
Xankəndiye səfəri

bayramı Xankəndidə də qeyd etdi

Xankəndi şəhərində Qarabağ Universiteti
təmirdən sonra istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib

Əvvəli 4-cü sah.

Sonra çıxış edən tələbə Fənara Məmmədzadə dedi:

- Hörmətli canab Prezident, mon Bərdə şəhərində fəaliyyət göstərən Ağdam rayon 9 nömrəli tam orta məktəbin məzunuyam. Ləçən rayonundan keçmiş məcburi köçkünmə. Doğma torpaqlarımızı heç vaxt görməsem də, bu sevgimi qolbimidə daşımışam. Bu gün çox xoşbəxtəm. Qəbul imtahanında 642 bal toplayaraq Qarabağ Universitetinin maliyyə ixtisasını seçmişəm və doğma yurduma tələbə statusunda qaytmışam. İnəməram ki, tələbələrimiz Qarabağ Universitetinin bizi verdiyi imkanlarından on doğru şəkildə istifadə edərək gələcəyin parlaq mütəxəssisləri olacaqlar və Qarabağımızın dirçəlməsində birlikdə iştirak edəcəklər.

Son olaraq doğma torpaqlarımızı işgaldən azad etdiyiniz və biz gəncclər burada təhsil almaq şansı yaratdıığınız üçün Sizə minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Sağ ol, təşəkkür edirəm.

* * *

Tələbə Rauf Penceyev dedi:

- Möhtərəm Prezident, mon Başkə şəhəri 85 nömrəli tam orta məktəbin məzunuyam. Ötən ilin qəbul imtahanlarında 600 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Birinci kursda oxuduğum zaman Sizin Qarabağ Universitetinin yaradılması ilə bağlı Səroncam imzaladığımız baroda xəbəri eşitdim. Bu xəbəri eşitdikdən sonra Qarabağ Universitetinin ilk tələbələrindən olmaq sevincini yaşamaq üçün olımdan gələni etmək istidim və bunun üçün respublikamızda keçirilən "SABAH" qrupu imtahanlarında yüksək notico toplayaraq tohsilimi Qarabağ Universitetində davam etdirmək hüququ qazandım. Həm Qarabağ Universitetinin ilk tələbələrindən biri olmaq və həm də ilk məzunlarından biri olacağım üçün çox xoşbəxtəm və qırırluyam. Bu gün bu möhtəşəm tədbirdə - Qarabağ Universitetinin açılışında Sizin qarşınızda "SABAH" qrupunun tələbələrindən biri olaraq çıxış etməkdən fərqli hissi duyuram. Qarabağa ilk gəlişim Xankəndi şəhərimə tosadüf etdi və buraya tələbə statusunda gəlmək daha böyük qürurverici hissdir. Xankəndi şəhərində yaradılan şərait və infrastrukturla tanış olmuşam. Burada yaradılan şərait, onəsisi isə, bizi tələbələr üçün müasir tipli yataqxanam və qısa müddədə Qarabağ Universitetini hazır vəziyyətə getirdiyinənə görə Sizə təşəkkürümüz bildirirəm.

Prezident İlham Əliyev: Sağ ol.

* * *

Tələbə Zənfira Nəsimova dedi:

- Möhtərom, canab Prezident, mon Salyan şəhər, Aşiq Pənah adına 1 sayılı məktəbin məzunuyam. Bu il qəbul imtahanında 684 bal toplayaraq Qarabağ Universitetinin hüquqsuinashlıq ixtisasına qəbul olmuşam. Doğrusu, topladığım bal mənbə respublikamızın digər ali məktəblərini seçmək imkanını yaradırdı. Lakin məhz seçimim Qarabağ Universiteti oldu və sevinirəm ki, ailəm də bu seçimimi dəsteklədi. Cənubi burada təhsil almaq hər



bir azərbaycanlı gənc üçün böyük fəxarlıdır. Bu gün bən tədbirdə iştirak edirəm və çox xoşbəxtəm ki, həm Qarabağ Universitetinin ilk tələbələrindənəm, həm də tələbələr arasında on yüksək noticoni mon göstərmişəm və Sizin qarşınızda çıxış etmək imkanı qazanmışam.

Biz tələbələr olaraq Sizi tam oimin edə bilərik ki, yüksək tohsil alb peşəkar mütəxəssis kimi yetişərək ölkəmizə, Vətənimizə daim fayda verəcəyik. Yaradılan bütün şəraitə və ümumi olaraq Azərbaycan gənçinə göstərdiyiniz dəstəyə görə Sizə və Mehrivan xanıma xüsuslu təşəkkürümüzü bildiririk.

* * *

Prezident İlham Əliyev: Sağ ol. Təşəkkür edirəm.

Sağ olun, əziz dostlar, uşaqlar. Bir daha sizə həm Dövlət Səvərənlilik Günü münasibətlə, həm də Qarabağ Universitetinin fəaliyyətə başlaması münasibətlə ürkəndən təbrik etmək istəyirəm. Sizə canşağılığı, uğurlar, yeni zəfərlər arzulayram. Qarabağ Azərbaycanıdır!

* * *

Sonra Prezident İlham Əliyev universitetin həyətindəki parkda yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 1,1 hektar sahədə yaşıllaşdırma işləri həyata keçirilib, müəllim və tələbələrin istirahəti üçün her cür şərait yaradılıb.

Sonda Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə xatirə şəkli çəkdirildi.





Azərbaycan Respublikasının Nazirlər Kabinetı

QƏRAR

№ 427

Bakı şəhəri, 18 sentyabr 2024-cü il

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2-ci bəndinin icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il 26 dekabr tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nun 8.2-ci bəndinin ikinci abzasında aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci cümlədə "50 il müddətində saxlanılır" sözü "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müyyəyen edilmiş müddətə müvəqqəti mühafizə olunur" sözü ilə əvəz edilsin;

1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Həmin müddət başa çatdıdan sonra arxiv fonda sonadəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Arxiv fondu sonadərlinin daimi dövlət mühafizəsinə tohvıl verilməsi qaydası"na uyğun olaraq daimi dövlət mühafizəsinə tohvıl verilir."

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 804 (Cild I) ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbiə mühitin monitoringi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondaşun Əsasna-məsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bənddə "saxlanılır" sözü "mühafizə edilir" sözü ilə əvəz edilsin;

2.2. 4-cü hissə üzrə:

2.2.1. 4.4-cü bənddə "saxlanmaq" sözü "mühafizə edilmək" sözü ilə əvəz edilsin;

2.2.2. 4.5-cü bənddə "saxlama" sözü "saxlanma" sözü ilə əvəz edilsin və həmin bondon "saxlanılır" və" sözü çıxarılsın;

2.2.3. 4.7-ci bənddə "saxlanılır" sözü "mühafizə edilir" sözü ilə əvəz edilsin;

2.2.4. 4.8-ci bənd üzrə:

2.2.4.1. birinci abzasda "Nazirlər Kabinetinə yənində Baş Arxiv İdarəsi" sözü "Milli Arxiv İdarəsi" sözü ilə əvəz edilsin;

2.2.4.2. ikinci abzasda "saxlanma" sözü "saxlanılma" sözü ilə əvəz edilsin və həmin abzasdan "saxlanılır" və" sözü çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195 (Cild I); 2024, № 2, maddə 210) ilə təsdiq edilmiş "Mexaniki nöqliyyat vasitələrinin və onların qoşqularının müyyəyen edilmiş qaydada dövlət qeydiyyatından keçiriləsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 12-ci hissəsinin birinci abzasında "iso bes il müddətində saxlanılır" sözü "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətə mühafizə olunur" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328) ilə təsdiq edilmiş "Nöqliyyat vasitələrinin sərvicilərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə"nin 5.7-ci bəndinin birinci abzasında "75 il ərzində müəssisələrdə saxlanılır" sözü "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətə mühafizə olunur" sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373 (Cild I); 2024, № 2, maddə 208) ilə təsdiq edilmiş "Dövlət torpaq kadastrı fondaşun yaradılması, istifadəsi və mühafizə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

Geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, metrologiya və hidrometeorologiya üzrə dövlət organlarının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi müəssisə və toşkilatlarının və Azərbaycan Milli Elmlər Akademiyasının tərəfindən höyət keçirilir.

6. homin Qərarla təsdiq edilmiş "Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondaşun tərkibinə daxil ediləsi, bu tərkibdən çıxarılması və ya məhə edilmiş qaydalarının pozulması Azərbaycan Respublikasının Əmək Məclisi ilə müyyəyen edilmiş inzibati Xətalar Məcləssəsi" sözü ilə əvəz edilsin;

7. homin Qərarla təsdiq edilmiş "Qeyri-dövlət arxiv fondaşun mühafizəsi üzrə Qaydalar" üzrə:

7.1. 5-ci hissədə "Nazirlər Kabinetinə yənində Baş Arxiv İdarəesində" sözü "Milli Arxiv İdarəesində" sözü ilə əvəz edilsin;

7.2. 6-ci hissədə "Nazirlər Kabinetinə yənində Baş Arxiv İdarəesində" sözü "Milli Arxiv İdarəesində" sözü ilə əvəz edilsin;

7.3. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.4. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.5. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.6. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.7. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.8. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.9. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.10. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.11. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.12. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.13. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.14. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.15. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.16. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.17. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.18. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.19. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.20. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.21. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.22. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.23. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.24. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.25. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.26. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.27. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.28. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.29. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.30. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.31. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.32. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.33. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.34. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.35. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.36. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.37. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.38. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.39. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.40. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.41. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.42. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.43. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.44. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.45. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.46. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.47. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.48. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.49. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.50. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.51. 6-ci hissədə "sənədlərin" sözü "arxiv sənədlərinin" sözü ilə əvəz edilsin;

7.52. 6-ci hissədə "sənədlərin" sözü "ar

Azərbaycan Respublikasının Nazirlər Kabineteti

QƏRAR

№ 427

Bakı şəhəri, 18 sentyabr 2024-cü il

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fermanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fermanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Əvvəl 7-ci səh.

6.5.3. 5-ci, 6-ci hissələrde və 7-ci hissədə (hər ikisi haldə) "sonərlərin" sözü "arxiv sonərlərinin" sözələri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 684 (Cild I) ilə təsdiq edilmiş) "Şəhərsalma sonərlərinin tərkibi, tərtibatı, razılıqlaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması" Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2-cü böndə "uçotu" sözü "qeydiyyat" sözü ilə, "uçot" sözü "qeydiyyat" sözələri ilə əvəz edilsin;

15.2. 8-ci hissə üzrə:

15.2.1. 8.1-ci böndə "saxlanılmaq" sözü "mühafizə edilmək" sözələri ilə əvəz edilsin;

15.2.2. 8.2-ci böndə "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

15.2.3. 8.3-cü bondın birinci cümləsində "saxlanılma" sözü "mühafizə edilməsini" sözələri ilə əvəz edilsin;

15.2.4. 8.4-cü bondın dördüncü cümləsində "saxlanılma" sözü "mühafizə edilməsi" sözələri ilə əvəz edilsin;

15.2.5. 8.5-ci bondın birinci cümləsində "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

15.2.6. 8.6-ci bondın birinci cümləsində:

15.2.6.1. birinci cümlədə "uçotu" sözü "qeydiyyat" sözü ilə, "uçota" sözü "qeydiyyata" sözü ilə, "Uçot" sözü "Qeydiyyat" sözü ilə əvəz edilsin və həmin cümlədən "saxlanılır" və" sözələri çıxarılsın;

15.2.6.2. ikinci cümlədə "75 il saxlanılır" sözələri "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətə mühafizə olunur" sözələri ilə əvəz edilsin;

15.2.6.3. 8.6.3-cü yarimbəndə "uçotu" sözü "qeydiyyat" sözü ilə, "saxlanılan" sözü "mühafizə edilən" sözələri ilə əvəz edilsin;

15.2.7. 8.7-ci bondın birinci cümləsində "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə, ikinci cümləsində "saxlanma" sözü "saxlanılma" sözü ilə, "75 ildir" sözələri "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir" sözələri ilə əvəz edilsin;

15.2.8. 8.8-ci bondın birinci cümləsində "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

15.2.9. 8.9-cu böndə "3 il müddətino saxlanılması" sözələri "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətə mühafizə olunur" sözələri ilə əvəz edilsin;

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 160 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 643 (Cild I) ilə təsdiq edilmiş) "Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisəsi, idarə və təşkilatlarının dövlət sənədlərinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə"nin 13-cü hissəsinin on üçüncü abzasında "saxlayır" sözü "mühafizə edir" sözələri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 51 (Cild I) ilə təsdiq edilmiş) "Xüsusi mühafizə olunan tövətlərin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması" Qaydaları"nın 3.9-cu yarimbəndin ikinci abzasının ikinci cümləsində "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 160 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 643 (Cild I) ilə təsdiq edilmiş) "Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisəsi, idarə və təşkilatlarının dövlət sənədlərinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə"nin 13-cü hissəsinin on üçüncü abzasında "saxlama" sözü "saxlanılır" sözələri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645 (Cild I); 2024, № 3, maddə 315) ilə təsdiq edilmiş "Vəzifəli şəxslərin saxlanılması" sözələri ilə, "saxlanılmış" sözələri ilə əvəz edilsin;

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 3, maddə 168 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş "Qeydiyyata alınmış İnteqrət sxem topologiyalarının Dövlət Reysterinin aparılması" Qaydaları"nın 5-ci hissəsinin birinci abzasında "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 246 (Cild I) ilə təsdiq edilmiş) "Şəhər mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registrasiya və onun aparılması" Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2-cü böndə ləğv edilsin;

17.2. 4-cü hissə üzrə:

17.2.1. 4.2-ci böndə "Sonərlər" sözündən sonra "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa və arxiv sonərlərinin mühafizəsi tələblərinə uyğun olaraq" sözələri əlavə edilsin;

17.2.2. 4.4-cü böndə "daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə" sözələri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Arxiv fondu sonərlərinin daimi dövlət mühafizəsinə tohvil verilmesi qaydası"na uyğun olaraq daimi dövlət mühafizəsinə" sözələri ilə əvəz edilsin;

13.1. 3.1-ci böndə "qorunub saxlanması" sözələri "mühafizəsi" sözü ilə, "qorunub saxlanılır" sözələri isə "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

13.2. 4.3-ci böndə "qorunub saxlanması" sözələri "mühafizəsinə" sözü ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I); 2024, № 2, maddə 208, № 4, maddə 472, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş "Dövlət ovculuq kadastrının və obyektlərinin monitorinqinin aparılması" qaydası"nın 3.7-ci bondın ikinci cümləsində "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top-

lisu, 2005, № 4, maddə 384 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 303) ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reysterinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2.4-cü böndə "uçotu" sözü "qeydiyyat" sözü ilə, "uçot" sözü "qeydiyyat" sözələri ilə əvəz edilsin;

15.2. 8-ci hissə üzrə:

15.2.1. 8.1-ci böndə "saxlanılmaq" sözü "mühafizə edilmək" sözələri ilə əvəz edilsin;

15.2.2. 8.2-ci böndə "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

15.2.3. 8.3-cü bondın birinci cümləsində "saxlanılma" sözü "mühafizə edilməsini" sözələri ilə əvəz edilsin;

20.1. 9.5-ci bondın "saxlanılması" sözü "mühafizə edilməsi" sözələri ilə əvəz edilsin;

20.2. 16-ci hissədə "en azı 5 il saxlanılır" sözələri "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması" qaydaları haqqında Əsasnamə"da aşağıdakı dəyişikliklər edilsin:

20.1. 9.5-ci bondın "saxlanılması" sözü "mühafizə edilməsi" sözələri ilə əvəz edilsin;

20.2. 16-ci hissədə "en azı 5 il saxlanılır" sözələri "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması" qaydaları haqqında Əsasnamə"da "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 73 (Cild I); 2024, № 4, maddə 299) ilə təsdiq edilmiş "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən mühafizə haqqı möbləşləri"nin cədvəlinin 8-ci hissəsinin "Xidmətin adı" sütununda "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 667 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 avqust tarixli 379 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Arxiv fondu sonərlərinin daimi dövlət mühafizəsinə tohvil verilməsi qaydası"na uyğun olaraq daimi dövlət mühafizəsinə tohvil verilməlidir" sözələri ilə əvəz edilsin;

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il 25 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 458 (Cild I) ilə təsdiq edilmiş "Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestri daxil məlumatların təqdimatı" sənədində "sənəd" sözələri ilə əvəz edilsin;

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş "Görmür ekspertizasının aparılması" Qaydaları"nın 12.17-ci bondın ikinci cümləsində "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 may tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 512) ilə təsdiq edilmiş "Reyestr qovluqları daimi mühafizə üçün dövlət arxivlərinə" sözələri ilə əvəz edilsin;

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 may tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 573 (Cild I) ilə təsdiq edilmiş "Arxiv fondu sonərlərinin daimi dövlət mühafizəsinə tohvil verilməsi qaydası"na uyğun olaraq daimi dövlət mühafizəsinə tohvil verilməlidir" sözələri ilə əvəz edilsin;

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 may tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 573 (Cild I) ilə təsdiq edilmiş "Arxiv fondu sonərlərinin daimi dövlət mühafizəsinə tohvil verilməsi qaydası"na uyğun olaraq daimi dövlət mühafizəsinə tohvil verilməlidir" sözələri ilə əvəz edilsin;

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 61) ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması" Qaydaları"nın 2.6-ci bondində "saxlanılır" sözü "mühafizə edilir" sözələri ilə əvəz edilsin;

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 252 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 884 (Cild I);



Dövlət Suverenliyi milli sərvətimizdir



Zəfərin suverenlik zirvəsi

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 19-da imzaladığı sərəncama əsasən, sentyabrın 20-si respublikamızda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Beləliklə, xalqımız, dövlətçiliyimizi, müstəqilliyimizi şərafləndirən bayramımızın sırasına biri olağan olundu. Dövlətimizin başçısının antiterror tədbirlərinin birinci ildönümündə imzaladığı bu sərəncam hər birimizi dörindən qururlandırdı və duyğulandırdı.

Milli məraqlarını qətiyyətlə təmin edən dövlət

Sərəncamda deyildiyi kimi, hər bir xalq üçün öz təleyinə sahib olmaq, müstəqil dövlətinin yaradaraq inkişaf etdirmək onun en böyük nailiyətidir. Mütəsəm məstəqiliyimizə nəzər salanda həm də görür ki, müstəqilliyi, suverenliyi qoruyub saxlamış ona əldə etməkdən qat-qat cətdir. Ötən əsrin 90-ci illərinin əvvəllərində respublikamızda baş verən proseslər orta və yaşı nəslin xatirindədir. Bir tərəfdən hərbi-siyasi qarşılığın pikk həddə çatması, separaṭılığın baş alıb getməsi, digər tərəfdən də Ermenistannı işgal planlarının genişlənməsi həm müstəqilliyimizin, həm də dövlətçiliyimizin golocayını sual altında qoymuşdu. Hətta dövlətçiliyimiz parçalanmaq töhlükəsi ilə üz-üzə dayanmışdır.

Yalnız Ulu Önder Heydər Əliyevin xalqın tökdülli tələbi ilə siyasi hakimiyəti qayğıından sonra Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, kövrök

müstəqilliyimiz xilas edildi. Heydər Əliyevin dühası, siyasi müdürükləri sayəsində xalqımızın monaferləri qotiyıyoq qorundur, dövlətimiz öz milli məraqlarının doğru inamları ilərlədi. Belə ki, 1994-cü ilin horbi əməliyyatları zamanı işgal edilmiş orazilərimizin bir qismindən azad edilmiş, respublikamızın dünya birliyində özünə layiqli yetərmiş, bu günlərdə 30 il tamam olan "Əsrin müqaviləsi"nin imzalanması, Heydər Əliyevin yeni neft strateyiyanın növbəti uğurları göstərdi ki, Azərbaycan öz milli məraqlarını qotiyıyoq təmin etməyi bacaran dövlətdir.

Torpaqlarımızın azadlığının müəllifi

Möhtərom Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi illərində Azərbaycanın sürətli yüksəlişi, yaradıqca inkişaf nümunələri göstərir ki, Heydər Əliyev ideyaları layiqincə davam etdirilir. Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən 21 ilə keçdiyimiz

məhəşəm inkişaf yolu respublikamızın regionda liderə, dünyada söz sahibinə çevirib. Azərbaycan üzən illərdir ki, kosmik klubun üzvüdür, regionun noqviyyat qoşqasıdır.

Bu illər ərzində Prezident İlham Əliyevin xalqımızın qarşısında on böyük tarixi xidmətlərindən biri müstəqilliyimizin əsaslarını daha da möhkəmləndirməsi, Azərbaycanın tarixinin on qüdrəti dövlətinin əməliyyatıdır. Eyni zamanda güclənən və inkişaf edən Azərbaycan günlərinin birində torpaqlarının güc yolu ilə işgaldən azad edə biləcəyini heç vaxt gizlətmədi. Ermenistana və dünya erməniliyinə doğal idki, egor Azərbaycanın on çotin vaxtlarında onların şorłorunu yaxıma buraxmayıbsa, deməli, gücləndikdən sonra istənilən yollarla orazilərin işgaldən azad edəcək. Ermenistannı 2020-ci il sentyabrın 27-də tərəfdən növbəti hərbi toxribatdan sonra başlanan Vətən mühərbişini bunu təsdiq etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri 30 il yaxın davam edən erməni işğalına comi 44 günde son qoşqarış xalqımızın böyük qohrəmanlıq salnaməsini yaradı.

Vətən mühərbişindən sonra Azərbaycan dövləti Rusiya sülhəmərlərinin müvəqqəti yerləşdikləri Qarabağda dövlətimizin milli suverenliyinin təmin olunması ilə bağlı söylər göstərdi və bu

prosesdə hər zaman humanizm mövqeyindən çıxış etdi. Lakin Ermenistən və onun arxasında dayanan dünya erməniliyi respublikamıza qarşı məkrli niyyətlərindən, orazi iddialarından ol çəkmək istəmədilər və bununa da Azərbaycanın dövlət suverenliyinə qarşı çıxdılar. Eyni zamanda Ermenistan imzaladığı üçtəroflı Bayanatla üzərinə göründüyü öhdəliklər kubud şəkildə pozaraq Qarabağda silahlı dostlərini çıxmadı. Və nəinki tör-töküntülərini çıxmadı, hətta mütəmadi olaraq hərbçilərimizə, mülki votandaslarını qarşı terror toxribatları həyata keçirdi. Davamlı şəkilədə Ermenistənən Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah-sursat və minalar daşıdı və bununa ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq prosesinə mane olmağa çalışıdlar.

Dövlət Suverenliyi Günü hər zaman qururla qeyd ediləcək

Prezident İlham Əliyev bir neçə dəfə Ermenistənə və Qarabağda erməni separatçılarına xəbərdarlıq etdi. 2023-cü ilin aprel ayında Laçında sorəd nozərot-buraxılış məntəqəsinin yaradılması bütün sərhədələrin üzündən nozəratın təmin edilməsi ilə yanaşı, ermənilər üçün siqnal oldu. Lakin revanşımız hissələrini qapılmış düşmən bunu anlaya bilmədi.

Qarabağda erməni separatçılarının 2023-cü il sentyabrın 19-da tərəfdikləri çoxsaylı terror hadisələrindən sonra toxribatların qarşısının alınması, Ermenistən silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarından çıxırılması, Qarabağda Azərbaycan Respublikası konstitusiya qurulşunun bərpə edilməsi meqsədi keçirilən antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Tədbirdə çıxış edən Gənəcə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonundan tərəfdilən genişmiyən toxribatların qarşısının alınması və Ermenistən silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarından çıxırılması, həm də Azərbaycan Ordusunun qarşısına qoymulmuş bütün vəzifələr yüksək peşəkarlıqla yerinə yetirilmişdir. Beləliklə, növbəti parlaq qələbə nəticəsinə Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının hayatında müstəsna əhəmiyyətli kəsən edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayraqı suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

2023-cü il sentyabrın 19-da başlayan və 20-də başa çatan antiterror tədbirlərinin nəticisi olaraq Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandanlığı ilə qohrəman ordumuz Azərbaycanın dövlət suverenliyini tam bərpa etdi. 20 il ovəl torpaqlarımızı məqsədi şəkildə yerləşdirilmiş erməni separatizmini comi 23 saat məhv edildi. Bununla Prezident İlham Əliyev həm də dünya erməniliyinin mərkəzindən Fransaya, erməni toosübünə çəkən Qərb siyasi mərkəzlərinə qalib gəldi. Bütün dünya bir daha Azərbaycanın gücünə, Prezident İlham Əliyevin qoşqiyatına şahidi etdi.

Bu hadisə bir dəfə tariximizi şərəfləndirdi, hər bir azərbaycanlıya böyük qürur yaşadı. 20 Sentyabr Dövlət Suverenliyi Günü suverenliyimiz şərəfləndirən tarix kimi xalqımızın tərəfindən hər zaman qururla qeyd ediləcək.

Yalçın SADIQLI,
hərbçi

Gəncədə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib



Gəncədə 20 Sentyabr Dövlət Suverenliyi Günü münasibətilə şəhər icra hakimiyyəti və YAP Gənəcə Şəhər Təşkilati tərəfindən tədbir keçirilib.



AZORTAC xəber verir ki, tədbir iştirakçıları öncə Gəncədə Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlər Memorial Kompleksi Abidəsi önnüne əkili qoyulub, şəhidlərin ruhuñan hörmət və ehtiram ifadə olunub.

Tədbirdə çıxış edən Gənəcə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonundan tərəfdilən genişmiyən toxribatların qarşısının alınması və Ermenistən silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarından çıxırılması, həm də Azərbaycan Ordusunun qarşısına qoymulmuş bütün vəzifələr yüksək peşəkarlıqla yerinə yetirilmişdir. Beləliklə, növbəti parlaq qələbə nəticəsinə Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının hayatında müstəsna əhəmiyyətli kəsən edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayraqı suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında" Prezident İlham Əliyev sərəncamında göstərilən kimi, dövlət bayraqımızın suverenliyimizin bərəqərələrə oldugu bütün orazılarda əzəmət olur. Təsdiq olundur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gənəcə Şəhər Təşkilatının sədri Bayram Aslanov antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. "Azərbaycan Respublikasında Dövlə



"Azəri-Çıraq-Dərinsulu Günsəli" dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb



Dünən SOCAR (Azerbaycan Respublikası Dövlət Neft Şirkəti) BP, MOL, INPEX, "Equinor", "ExxonMobil", TPAO, ITOCHU və "ONGC Videsh" şirkətləri ilə birlikdə Xəzər dənizinin Azerbaycan sektorunda "Azori" və "Çıraq" yataqları və "Günsəli" yatağının dərinləri həssasi (ACG) üzrə mövcud hasilatın pay bölgüsə sazişinə (HPBS) yenidən imzaladığını elan edib.

AZƏRTAC BP-nin yaydığı məlumatın istinadən xəbor verir ki, bu olvadə ACG üzrə HPBS-yə törfələrə ACG yatağının sorbət təbii qaz (STQ) ehtiyatlarının köşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilat istiqamətində iñiləmələrin imkani veren düzəlişlər edilir. ACG yatağının STQ ehtiyatlarının xeyli iri həcmələr - 4 trilyon kub futadək olduğunu düşünür.

Yeni qaz sazişi Neftçilər Günü və ACG üzrə HPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş törfərdə töntənə ilə qeyd olunub. Tədbirdə SOCAR-in prezidenti Rövşən Nəcəf, BP-nin hasilat və emalıtyar üzrə vitse-prezidenti Gordon Birrell, ABŞ-in prezidenti Qəri Counz və ACG-nin tərəfdə şirkətlərinin yüksəksoxiyyəli rəhbərləri iştirak ediblər.

Sənəd 2049-cu ilə ACG üzrə mövcud HPBS-nin müddətinin sonuna qədəm olacaq. Növbəti 25 il orzında STQ ehtiyatlarının köşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq ACG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dələrə qəyməye qoymasını potensialı var.

ACG törefərlərinin STQ layihəsində iştirak payları ACG üzrə mövcud HPBS-də olduğu kimdir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), MOL (9,57 faiz), INPEX (9,31 faiz), "Equinor" (7,27 faiz), "ExxonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), "ONGC Videsh" (2,31 faiz).

"China Daily" qəzeti iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun Bakı iclasından yazıb

Cinin ingiliddilli "China Daily" qəzeti iqlim dəyişikliyinin monfi təsirlərinə xüsusi həssəşlik ilə seçlin inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplarından ümumiylükde 200 yaxın nümayəndə qatıldığını bildirib. Qeyd olunub ki, İtki və Zərər Cabav Fondunda İdarə Heytinin üçüncü iclasında fondun Dünya Bankı sistəminə maliyyə qurumu statusu elə etmiş və tam əməli fealiyyətə başlaması ilə bağlı tarihi xəbəriyyətçilərini qəbul edilmiş gözlənlər.

Məqalədə COP29-un müyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iqlim dəyişikliyinin təbiəti ziyān deyməsi və insan itkileri ilə müşahidə olunmasına, iqlim dəyişikliyindən zorərçək ölkələr yardım göstərilməsində İtki və Zərər Cabav Fondunda müümən rol oynayacaqına dair fikirləri də öksəni təsdiq edib.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 300 milyondan çox oxucusunun nüfuzlu "China Daily" qəzeti təkər Cindeyil, eləcə də dünyada ingilis dilindən nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xərci ölkələrdəki oxucularının sayı Cindeki oxucularından çoxdur. "China Daily" Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azerbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-in onlara materialını öz internet sahifəsinə yerləşdirib.

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa təpsirilib

Otuz iki ildən sonra nəşinin qalqları tapılan itkin şəhid Mübariz İl-yas oğlu Məmmədov paytaxt Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

AZERTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin öməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Şəhidin qardaşı Qabil Məmmədov ailənin sonbaşlığı olan Mübarizin kiçik yaşlarında ürəyəciliyi, vətənpərvərliyi ilə seçildiyini deyib. Elə və Vətən sevgisi Birinci Qarabağ müharibəsində onu könüllü olaraq ön cəbhədə xidmət etməyə sövq edib: "Biz hüquqşunas olduq, o isə həkim olmağı seçdi. Mühərbi başla-



yan kimi könüllü olaraq Qarabağ getdi. Bizi deyirdi ki, yaralı oşgurlar, zabitlər təcili tibbi yardım göstərmək lazımdır, burada həkim azdır. Mübariz 1992-ci ilin sentyabrında Ağdorənin Şirxavond kəndi ərazisində itkin düşdü. Döyüş yoldaşları onun ən son yaralı döyüşçüyü tibbi xidmət göstərmək üçün olduğu yeri tərk etmədiyi və ondan sonra xəbor almışlarını bildiridirlər. Uzun illər idi biz də yoluunu gözəyirdik. Məzərimin olması bizim üçün tösəllimdir".

Birinci Qarabağ müharibəsi şəhidlərinin nəşinin qalıqları dəfn olunub



Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səfərov Səfəralı Alverdi oğlunun nəşinin qalıqları sentyabrın 20-də Sumqayıtdakı "Şəhidlər xiyabanı" kompleksində dəfn olunub.

AZERTAC xəbər verir ki, Bakıda şəhidin ailə üzvlərinin evində keçirilən vəda mərasimindən sonra onu nəşri Sumqayıt götürüb. Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının öməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Qeyd edək ki, Səfərov Səfərov 1973-cü ilin dekabr ayının 27-də Ermenistanın Qafan rayonunun Davrız kəndində dünyaya göz açıb. O, 1992-ci il sentyabr ayının 29-da hərbçi kimi Ağdam rayonunun Şirxavond kəndi ərazisində gedən döyüşlərdə helak olub. Elə o kəndin qəbiristənindən da nəmələn oşgur kimi dəfn olunmuşdu.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Qeyd edək ki, Səfərov Səfərov 1973-cü ilin dekabr ayının 27-də Ermenistanın Qafan rayonunun Davrız kəndində dünyaya göz açıb. O, 1992-ci il sentyabr ayının 29-da hərbçi kimi Ağdam rayonunun Şirxavond kəndi ərazisində gedən döyüşlərdə helak olub. Elə o kəndin qəbiristənindən da nəmələn oşgur kimi dəfn olunmuşdu.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Qeyd edək ki, Səfərov Səfərov 1973-cü ilin dekabr ayının 27-də Ermenistanın Qafan rayonunun Davrız kəndində dünyaya göz açıb. O, 1992-ci il sentyabr ayının 29-da hərbçi kimi Ağdam rayonunun Şirxavond kəndi ərazisində gedən döyüşlərdə helak olub. Elə o kəndin qəbiristənindən da nəmələn oşgur kimi dəfn olunmuşdu.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin nəşri Dövlət himmının sədaları və yayım atəsi altında torpağa təpsirilib.

Yayım atəsi altında şəhidin nəşinin qalıqları torpağa təpsirilib. Azərbaycanın Dövlət himmi səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçüncü Azərbaycan bayrağı yaxınlarına töqdim edilib.

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradəq ray